

# 1934 "Azərbaycan müəllimi" 2024



Şirməmməd HÜSEYNOV:

## "Azərbaycan müəllimi" qəzetində şöbə müdiri işləmişəm"

### "Baxın, redaksiyanızdan mənə verilən vəsiqəni hələ də saxlayıram"

Mələm oduğu kimi, bu il sentyabrın 2-də "Azərbaycan müəllimi" qəzetinin 90 yaş tamam olur. 90 illik yubileyi çərçivəsində qəzetin arxiv materiallarından seçmələri dərc edərək oxucularımıza təqdim etməyi nəzərdə tuturuq. Uzun illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində işləmiş, fakültənin dekanı, kafedra müdiri olmuş Şirməmməd Hüseynovun Azərbaycan jurnalistlərinin bir neçə nəslinin yetişməsində böyük əməyi vardır. Professor Ş.Hüseynov vaxtı ilə qəzetimizin əməkdaşı olub, 1948-1950-ci illərdə "Azərbaycan müəllimi"ndə şöbə müdiri vəzifəsində çalışıb. XX əsr Azərbaycan jurnalistikasının ən böyük simalarından biri, Bakı Dövlət Universitetinin professoru, Prezident təqaüdcüsü, Əməkdar müəllim Şirməmməd Hüseynovla qəzetimizin 2013-cü il 6 dekabr tarixli nömrəsində geniş müsahibəsi dərc olunub. Həmin müsahibədən bəzi hissələri təqdim edirik.



## "Prezidentlə görüşmək hər adama nəsisib olmur"

- Şirməmməd müəllim, çox sağ olun ki, dəvətimizi qəbul edib redaksiyamıza gəldiniz.

- Mən vaxtilə "Azərbaycan müəllimi" qəzetində şöbə müdiri, həm də jurnalistika şöbəsində tələbəsi olduğum universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetində redaktor müavini işləmişəm. Baxın, redaksiyanızdan mənə verilən vəsiqəni hələ də saxlayıram.

- Şirməmməd müəllim, sizi Rəsulzadə irsinin ən böyük və ilk tədqiqatçısı kimi tanıyırsınız. Bu günlərdə cənab Prezidentimiz Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sərəncam imzaladı. Daha sonra cənab Prezidentlə görüşdə siz də iştirak etdiniz. O görüş barədəki təəsirlərinizi?

- Orada etdiyim çıxışda mən öz fikrimi demişəm. Yəni, ölkənin Prezidenti ilə görüşmək hər adama nəsisib olmur. Prezidentin dediyi fikirlər həm də elə mənim fikirlərimdi. Yəni o, bu mövzuda hər şeyi dedi. Əlavə eləməyə bir kəlmə yoxdu. Özü də biz jurnalistlərin yazdığı qanun xarakteri, göstəriş xarakteri daşır. Amma Prezidentin dediyi rəhbər göstərişidir, o icra olunmalıdır. Çox yüksək qiymətləndirdim. 65 ildir dövlət rəhbərlərinin, rəsmi adamların çıxışlarını eşidirəm. Əksəriyyəti sparaqalkadan oxuyanlar olub. Qarşımızda yalnız Prezident sparaqalkasız danışdı, qəlbində olanları, düşüncülərini söylədi. Buradakı jurnalistlərə, sözlün həqiqi mənasında, Prezident dərş keçdi. Mən o görüşdə çıxış edəndə öz fikirlərimi Prezidentə dedim. "Biz camaat tərəqqisindən yazanlarıq. Bu işləri, Vətənin abadlığı işlərini kim həyata keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Millət salamatlığını kim təmin edir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Camaat tərəqqisini kim həyata keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Müstəqilliyimizin qarantı kimdir? Siz! Ona görə Sizin bu işləri görməyiniz biz jurnalistlər nə yazarıq? Bizim vəzifəmiz nə olar? Ona görə də Sizə "Jurnalistlərin dostu" adını vermək qərarındır, təbii, seçimi düzdür. Sizi təbrik edirik".

Həmçinin, Prezident İlham Əliyevə Rəsulzadə ilə bağlı sərəncama görə də təşəkkürümü bildirdim: "Təşəkkürüm var Sizə. Mənim səksən doqquz yaşım var, gələnlə 90 olacaqdır. Arzu edirəm mənim qədər yaşayasınız. Mən ömrümün böyük bir hissəsini Cümhuriyyətdə keçirmişəm. Sərf etmişəm. Çünki 110 il müstəmləkəçilik rejimindən sonra 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi. Bu işin təşkilatçıları var idi. Sırağagün Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sərəncam vermişiniz. Mən Məhəmməd Əmin Rəsulzadənin bütün irsini öyrənən, çap edən adamam. Dörd cildini buraxmışam. Beşincini hazırlayıram. Təxminən 15 min səhifə. Mən ərəb əlifbası ilə yazılmış 30-40 qəzetin səhifələrini axtarmışam, bunları toplamışam. Ürəyimdə deyirdim ki, bunları mən yazmışam və heç yana da müraciət edən deyiləm. Sırağagün sərəncamınızı oxuyanda dedim ki, görəsən Prezident haradan bildirdi ki, mənim ürəyimdən bu keçirdi? Yazmırdım, demirdim. Amma qəzetdə yazılmışdı ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Məhəmməd Əminlə mənim aramda cəmi 40 yaş fərqi vardır".

### Bakı Dövlət Universitetinin professoru, Prezident təqaüdcüsü, əməkdar müəllim Şirməmməd Hüseynovla söhbət

Tarix həmişə hər millətə müstəqillik yaratmaq şansını verir. Bizə ikinci şans da verildi. Kim gəldi o ikinci şansda? Cənab Heydər Əliyev. Kim birinci şans həyata keçirməyə müvəffəq olmuşdu - Məhəmməd Əmin Rəsulzadə. Bu şəxsiyyətlər özləri deməyiblər ki, mən dahiyəm, mən öndərəm, mən rəhbərəm. Xeyr! Xalq deyib. Türklər o millətdirlər ki, tarixdə 128 müstəqil dövlət yaradıblar. O dövlətin altısını Azərbaycan Türkləri yaradıblar. Azərbaycan Xalq Cümhuriyyəti tarixdə 114-cü Türk dövlətidir. Bunu türk tarixçiləri yazırlar.

- Gələnlə qəzetimizin 80 yaşını qeyd edəcəyik. Sizi də qəzetimizin yubiley tədbirində görmək istərdik.

- Mən "Azərbaycan müəllimi"ndə 1948-50-ci illərdə işləmişəm. O dövrdə sizin qəzetdə işləyənlərdən bir adam qalıb? Deməli, əgər qalmayıbsa, qəzetinizin 80 illik yubileyinə qalan bir adam lazımdı ya yox? Təkcə qəzetin komplekti qalmır ki, adamlar da - canlı komplekt

də lazımdır. Sizə bir tövsiyəm var: Qocalar ömürlərini yaşayın, işlərini görüblər, qocalara hörmət yaxşı şeydir. Amma görək cavanları işləməyə həvəsləndirən, mükafatlar verən. Ən böyük hünər, cavanları işə cəlb edə bilməkdir. Qəzetinizə kim ola yazırsız, ona mükafat vermək, həvəsləndirmək lazımdır.

- Uzunömürlülüyün bir açarı varmı?

- Bir hədis var: Deyir ki, insanların xeyirli uzun ömürlü və əməlisaleh adamlardır. Tələbə vaxtı dörd il Moskvada yaşadım, mənə bir qram belə ara qırmı bilmədim. Nəfisinə hakim olasan görək. Bu günə qədər bir udum belə siqaret çəkməmişəm. Əvvəla ömrü verən yaradandı. Amma Allah adama ağıl da, baş da verir də. Yəni insan yaşayış tərzini özü seçir. Ana babam 97 yaşında vəfat edib. Bizim nəslimiz çox yaşayandı, uzunömürlüdü. İnsanı yaşadan zəhmətdir, əməkdir, həm də fiziki əməkdir. Yəni hər bir canlı özü üçün yaşayış vəsaiti əldə etmək qabiliyyətinə malik olmalıdır. Müstəqil yaşaya bilmək vərdişi adamı zəhmətə alışdır.

Dünyada ən dəhşətli şey yeməyə aludə olmaqdır. İnsanın ömrünü qısaldır. Çox yemək insanın başına fəlakətlər gətirir.

Bu gün gözümlə yaxşı görür, qulağımla yaxşı eşidir, beynim yaxşı işləyir, yaddaşım da yerindədir. Yarım saatdan artıq televizorun qarşısında oturmaram. Gözümü qoruyuram. Səsinə qulaq asıram. Hər gün ən azı 4000-5000 addım atıram. Axşam saat 11-dən o tərəfə oyaq qaldığım vaxt yadıma gəlir. Səhər 7-də dururam. Kompüterlə məşğul olmuram. Heç mobil telefonu da yaxınlığımıza qoymuram. Arxivə gedəndə yarım saat işləyirəm, 15 dəqiqə durub göziyəm, dincəlirəm. Hər bir insan özü özüne rejim yaratmalıdır. Hər şeyin öz vaxtı olmalıdır. Görək hərə öz həkimi ola. Hər gün qat təzyiqimi ölçürəm, nizamla salıram. Xalq təbabətindən də istifadə edirəm. Mən heç vaxt maşın da sürməmişəm.

"Azərbaycan müəllimi"  
6 dekabr, 2013-cü il

Prezident İlham Əliyevə Rəsulzadə ilə bağlı sərəncama görə də təşəkkürümü bildirdim.

Mən ömrümün böyük bir hissəsini Cümhuriyyət tarixini öyrənmək işinə sərf etmişəm.

Mən "Azərbaycan müəllimi"ndə 1948-50-ci illərdə işləmişəm.

Təkcə qəzetin komplekti qalmır ki, adamlar da - canlı komplekt də lazımdır.